

## TƏSVİRİ

The [automatic Qara çay fermentation machine](#) temperaturu, rütubəti, vaxtı və s.-ni avtomatik və dəqiq şəkildə idarə edir və həddindən artıq fermentasiya və ya qeyri-kafi fermentasiya probleminin qarşısını almaq üçün orta dərəcədə spirtli avadanlıqların tətbiqini başa çatdırmaq üçün ən uyğun və sabit ətraf mühit şəraitini təmin edir, belə ki, gənc yarpaqların rəngi qırmızıdır.

Çayın fermentasiyası ənənəvi sənətkarlığa güvənmək dövründən xilas oldu ki, çayın keyfiyyəti daha da sabitləşdi, birləşdirildi və təkmilləşdirildi. Bu maşını idarə etmək asandır və aşağı təmir xərcləri var. Ev çay bağlarında və böyük, orta və kiçik çay təsərrüfatlarında istifadə üçün uyğundur.

## PARÇALI GÖRÜNÜŞ



Yazılım: İntersoft



Website: [delijx.com](http://delijx.com) Email: [info@delijx.com](mailto:info@delijx.com)

WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

①	İdarəetmə paneli	⑤	Maşın gövdəsi
②	Dəstək	⑥	Hnadle Hook
③	Şüşə Qapı	⑦	Ferment qabı
④	Mastik zolağı	⑧	Təkərlər

## ÜSTÜNLÜK

1. Bu maşın qara çay istehsalı prosesində fermentasiya prosesi üçün uyğundur;
- 2, qutu küləyinin temperaturu və rütubətini dəqiq idarə edə bilər, belə ki, fermentasiya prosesinin nəzarəti sərbəst şəkildə arzu oluna bilər, belə ki, incə qara çay istehsalı partiyalarda kopyalana bilər;
- 3, səmərəli atomizasiya başlığı və elektrik istilik sistemi ilə birlikdə qabaqcıl integrasiya edilmiş sxemlərin istifadəsi, qutunun daxili temperaturunu və rütubətini dəqiq idarə edir;
4. Patentli hava sirkulyasiya sistemi hər mərtəbənin vahid temperatur və rütubətini təmin edir;
5. Daxili çən, su çəni və material lövhəsi paslanmayan poladdan hazırlanır.

## TƏTBİQ

[Automatic black tea fermentation machine](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	İş vaxtı
Black Tea	2-6 saat
Qara çay	12-24 Saat
Bitki mənşəli çay	2-6 saat

Yuxarıda göstərilən məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

## SPESİFİKASIYA

[Automatic black tea fermentation machine](#) spesifikasiya siyahısı:

Model	DL-6CFJ-20QB	
Ölçü	980×83×1700 mm	
Gərginlik	220/50 V/Hz	
İstilik rejimi	İstilik teli	
İstilik gücü	3 KVt	
İstilik qrupu	1 Qrup	
Azarkeş motor	Güç	60 Vt
	Sürət	2200 rpm
	Gərginlik	220 V
Tabla ölçüsü	720×520×100 mm	

Tabla miqdari	5 ədəd
Tabla təbəqələri	5
Səmərəlilik	60 kq/part

Hamısının spesifikasiyası [Automatic black tea fermentation machine.](#)

Model	6CFJ-20	6CFJ-60	6CFJ-80	6CFJ-120
Tabla Miqdari	5 ədəd	16 ədəd	32 ədəd	32 ədəd
Gərginlik	220V	220V	220V	380V
Güç	3 kWt	6 kWt	6 kWt	9 kWt
Tutum	60 kq	150 kq	250 kq	350 kq

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.


## ƏTRAFLI



İnteqrasiya edilmiş mikrokompüter idarəetmə sistemi, temperatur və rütubət ağıllı şəkildə idarə oluna bilər.



Daxili çən və qablar təmiz və gigiyenik olan paslanmayan poladdan hazırlanmışdır.



Atomizer ilə su çəni yuxarıda quraşdırılıb və atomlaşdırılmış su dumani təbii olaraq çay fermentasiya maşınınının içini doldurur və fermentasiya daha vahid olur.



**FOTOLAR**



力士茶機

## Tea Fermentation Machine DL-6CFJ-20QB

Voltage: 220V 50HZ

Power: 3 kw

Tray Layer: 5 Layers

Tray Number: 5 pcs

For Black/Dark Tea

60 kg per batch

All Stainless Steel

Tray Size : 72\*52\*10 cm

L:98cm W:83cm H:170cm

Website: [delijx.com](http://delijx.com) Email: [info@delijx.com](mailto:info@delijx.com)

WhatsApp/ WeChat/ Tel: 0086-18120033767





[DELIJX.COM](http://DELIJX.COM)



**DELIUX.COM**



**Assistant**  
Deli Tea Machine



**DELIJX.COM**



[DELIJX.COM](http://DELIJX.COM)



**DELIUX.COM**



**Assistant**  
Deli Tea Machine



DELIJX.COM



[DELIJX.COM](http://DELIJX.COM)

## ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑



Quanzhou Deli Agroforetrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : [info@delijx.com](mailto:info@delijx.com)

Web: [www.delijx.com](http://www.delijx.com)



↓ ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓